

Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com

Güney Azərbaycan Problemi

Say (No.): 556/2013
Tarix (Date): 22/07/2013

BMT, İnsan Haqları üzrə Ali şurası

Lütfən bu ilətişməni BMT-nin İran üzərə nümayəndəsi, Dr. Ahmed Şəhidə, və Sağlamlıq Haqqı üzrə Özəl Raportera çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

- Öz-xoşuna Tutuqlamalar üzrə Özəl Qrup,
- Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter
- Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter
- Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü Helsinki İnsan Haqları / Oslo Şöbəsi

Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
UNSESKO və başqa qurumlar



1 2 3 4 5

Güney Azərbaycanlı
Vicdan Dustaqları və Yeni
GAMOH-un qurucu
üyələri:

1. Mahmud Fəzli
2. Dr. Lətif Həsəni
3. Dr. Yürüş Mehrelibəyli
4. Behbud Quluzadə
5. Şəhram Radmehr

Sayın cənablar

İLƏTİŞMƏ 1: İRAN YETKİLİLƏRİNİN YENİ GAMOHUN QURUCU ÜYƏLƏRİNƏ QARŞI YÜRÜTDÜKLƏRİ ARBİTRAR H"KM

Hüzurlarınıza yeni bir İlətişmə sunuruq ki, İran yetkililərinin tərəfindən, sərbəstlik haqqından yoxsun edilmiş Yeni GAMOH-un qurucu üyələrinin insan haqlarını müdafiə edir. Onların adları bunlardır: 1. cənab Mahmud Fəzli, 2. Dr Lətif Həsəni, 3. cənab Yürüş Mehrelibəyli, 4. cənab Behbud Quluzadə, və 5. cənab Şəhram Radmehr.

Bu vicdan dustaqları Təbrizdə mərkəzi həbsxanada saxlanar ikən 13 İyul 2013-dən bəri aclıq aksiyası aparmaq zorunda qalmışlar. Bu aksiya onlara qarşı arbitrar (öz-xoşuna) yürüdüln hökmə qarşı etiraz əlamətidir. İran yetkililərinin bu baxımdan qaydalara görə davranmalarından xəbərimiz yoxdur. Lakin bu aşkar olmuş ki, bu durumda İran yetkililəri bu vicdan və siyasi dustaqlarını toplayaraq 21 İyul 2013-də Tehrandakı bednam Evin Həbsxanasına köçürməkdə bulunmuşlar. Bu gün aclıq aksiyasının 10-uncu günüdür və biz bu insanların sağlıq durumundan olduqca nigaranıq.



Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com

Aşağıda biz qısa bir raport təqdim edirik və bunlardan söz açırıq:

1. Bu dosyeyə başlıq məktubu
2. İran yetkililərinin yürütdükləri suçlamalar və onların verdiyi cəza Hökmün əsli və tərcümesi
3. İran yetkililərinin buraxdıqları Hökmün ələşdirisi (criutique)
4. İranın ədalət sistemini odaqlamaq və onlarda olan çatışmazlıqları diqqət mərkəzinə almaq
5. Sizə Müraciətimiz

Yeni GAMOH, İran milliyətlər məsələsinin həllini və Güney Azərbaycanın milli haqlarının təminini, ölkənin anayasası və beynəlxalq hüquq çərçüvasindəki əsasnaməsi ilə ortaya qoymaqladır. Bütün Güney Azərbaycanlı aktivistlər və qurumlar kimi, Yeni GAMOH da möhkəm dayanmış ki, bir daha Güney Azərbaycan məsələsini həll etməkdə kompromizə girmək qeyri mümkündür. Hər bir güney Azərbaycanlı activist Güney Azərbaycanla bağlı hər hansı bir istək ortaya qoyanda İran yetkililəri tərəfindən dəxli olmayan iftiralara məruz qalırlar. Bizim yığcam Raportumuz İran yetkililərinin yanaşma tərzini bu prinsiplər üzərində izah edir:

1. İran yetkililərinin, Güney Azərbaycanda ortaya çıxan örgütlənmə təşəbbüsünün qarşısını almaq.
2. İran 80 ildir ki, altdan düzəlişmə (collusion) hiyləsinə bürünmüş və burada nazirliklər, təhlükəsizlik məmurları və qazılar aralarında mafia-tipli düzəlişmə gedir. Bu baxımdan İran dünyada unikal ola bilər. Bu boyutu başa düşməyən, İrani bürüyən və yoluxduran irqçiliyi başa düşə bilməz.
3. İran yetkililərinin başlıca atributu budur: Fars üstünlüyünü qorumaq və bu baxımdan paranoiyasına davranmaq.
4. İran yetkililərinin qeyr-Farslara basqınçı siyasət yürütmələri.
5. İran yetkililərinin davranış əhval-ruhiyyəsi, özəlliklə qeyri-farslara görə bu prinsip üzərindədir: *Ən yaxşı müdafiə, ən şiddətli basqın tərzidir.*
6. Biz buna möhkəm inanırıq ki, İran qarşında hər nə kampaniya təsirsizdir məyər açıq surətdə bəyaniyyə yayımlansın.

İran yetkililəri və inqilab məhkəmələri tərəfindən bizim müdafiə etdiyimiz 5 vicdan dustağına qarşı buraxılan Hökm, yuxarıda verilən prinsipləri başlıca ehtiva edir. Sizə müraciət edirik ki, öhdənizə tapşırılmış mandatları təmsil etdiyimiz bu vicdan dustaqlarının uğrunda səfərbər edəsiniz və onların şərtsiz və dərhal buraxılmasına kampaniya aparasınız. Şübhəmiz yoxdur ki, Güney Azərbaycanlılar bu baxımdan sizə müraciət edirlər və biz də onlara qoşuluruq. Bir daha xatırlatmaq istərdik ki, çoxdandır vaxtı çatıb ki, İran qabağında "yatışdırma siyasətinə (appeasement)" son qoyulsun və ciddi tədbirlər görülsün. Yoxsa, güney Azərbaycanda katastrofun gün geçdikcə ortaya çıxması ənqərəbirdir.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri